

Yadıma zorla gəlir. Təxminən 1976-ci il ididə mənim də 5 ya 6 yaşım olardı. Anam mənə boy-nunda, qollarının ağızında, etə-yində qırçınları, aq rəngli üstündə xırda, yaşılı yarpaqlar olan gecə paltarı (naçinoy) almışdı.

Ele o arada Abdal kəndindən gelib Mireşelli kəndindən yaşayış Aydin adlı qohumuzun qızı Meh-parenin toyuna gedirdik. Toya gedənlərin hamısı bir yana oldu, mən bir yana naçinoyu əynimdən çıxarıb normal paltar geyindirə bilmədilər... Qırçınlar elə xoşuma gəlmışdı...

Təptəzə "naçinoy"umu geyinib getdim Mehpare ilə bibisi oğlu, Abdalda yaşayış Knyazın xeyir işinə.

Biz ora təzəcə çatmışdı ki, "Oğlan evi" geldi. Yadımdadır ki, bu adı toya bənzəmirdi. O qədər adam vardi ki, "Oğlan evi" bəzəkli- düzəkli gəlini həyətdə qurulmuş toy mağarına getirdilər, Çalmaq - oynamaq, yallı getmək, səs, kuy, gülüş, ağız deyəni qulaq eşitməz oldu ... Ele bu zaman bəyin qardaşı cavan , yaraşıqlı, elində qaval olan utancaq bir oğlunu ortaya çəkdi.

Bir anda məclis dondu sanki. Hami susub, gözünü o yaraşıqlıya zillədi. Bəyin qardaşı mikrofonu əline alıb elan elədi: Səxavət oxusun, biz də bir azdan gəlini götürüb gedirkən.

Hər kəs yerini tutdu. Səssizlik, milçək uçaşa səsi eşidilər. Mikrafonu Səxavət deyilən oğlana tərəf yaxınlaşdırıldılar. Oğlan ince bir hərkətə mikrafonu əlinin arxası ilə geri itələyib, mikrafonsuz oxumağa başladı. Səxavətin ard-arda oxuduğu mahniları, bir də bir se-gahı yadımdadı... Hami nəfəsin tutub qulaq asıldı... Sonralar onu televiziyyada çıxış edən gördüm.Təqdimati da belə idi: Oxuyur Səxavət Məmmədov.

Uşaq yaddaşımı o səs ele həkk oldu ki, bir daha Səxavətə məxsus elə bir səsi, ahengi, şirinliyi heç zaman duymadım. Bu gün bənzərsiz səsə sahib Səxavət Məmmədovun doğum günüdür və uzaqlarda qalmış o kicik xatire yenə gəlib yadıma düşdü.

Şirin, ecazkar səslə xanəndəmiz 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Güləblə kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toyılara getməyə utanındı.

O ecazkar səsi də birinci elə kənd camaatı keşf etdi. Ona görə də onu "Əmirxanın qəşəng səsi olan oğlu" kimi tanıdırlar. Düz-dür, Firuzun da, Əliyarın da gözəl səsi, gözəl ifa tərzı vardi. Amma

Göylərə çəkilən ruhun xiffət nəğməsi:

"Azad bir quşdum..."

Səxavət kimi deyildi. Səxavət tam başqaydı, tam fərqliydi, onu dinləyəndə adama elə gəldi ki, dün-yanın görünməyən tərəfindən gə-lən sırlı-sehirlı piçiltürləri, ilahi kə-mələri dinleyirsən... O kənddə Abdal Qəhrəman adlı bir şair var, onunla səhbətləşirik. Deyir ki, Səxavət hələ orta məktəbdə oxuyan-da xahiş edirdik bir segah desin:" Sözmüyü yəre salmırı mahniyla başlayırdı, arada elə bir zəngulə ilə segaha keçirdi ki, tüklərimiz biz-biz olurdu, vucudumuz sanki titrəyib açılırdı".

Bəli, Səxavətin səsi "Segah" a yatımlı idi, ruhu "Segah" a bağlı idi, ifa etdiyi mahnını da, segahı da yaşayaraq ifa edirdi. Buna görə onu dinləməkdən doymazdıq. Məsələn, evində, yerində- yurdunda rahat yaşadığı dönməldə "Azad bir quşdum" mahnisini elə ifa edirdi ki, dinləyən sanardı ki, Səxavət yüz ildir, min ildir yuva-sından perik düşüb, qurbətçilik çəkib, dərd çəkib.

Oxuduğu mahniların eksəriy-yəti mehz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bi-zə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Belkə də ecazkar səsindən başqa bu səbəbdə onu sevdirdi? Çünkü konsertləri həmişə maraqla qarşılanırdı. Odur ki, 5-10 saat fasılə-siz oxuyurdu, oxuyurdu, amma yorulmurdu.

Həm də Səxavət mahniların hamisini fərqli oxuyurdu. Xüsüsən də, müjamsevərlər, yaşılı in-sanlar toyda, məclisde ona dəfə-lərle "Mirzə Hüseyin segahı" oxudurdular...Deyirdilər ki, "Mirzə Hüseyin segahı" ni oxumayan mü-jam ifaçısı qalmayıb, amma Səxavət onu tam fərqli bize çatdırıb... Təkrarsız...

O vaxt sənət əhlinin Səxavət haqqında bir deyimi həmdə dəyər demək idi: 1971-ci ilde Asəf Zey-nalli adına Musiqi Texnikumuna-na daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hü-seynovdan müjamın sirlərini öyrənir.

Bu ərefələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hü-seynovdan "ən yaxşı tələbəniz kimdir" deyə soruşanda məşhur xanende deyir: "Ən yaxşı tələbəm əsgərlikdədir".

"Yaxşı tələbə" əsgərlikdən dö-nəndən sonra Allahdan gelən missiyasının arxasında gedir. 1976-ci ildə "Hümayun" xalq ans-məlinin solisti olur. 1983-88-ci il-lərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox

Azərbaycanda yaşayan adlı-sanlı ermənilər Səxavət Məmmədovun vətənpərvərliyini qəbuluna bilmirdilər. Onlara elə gəldi ki, belə vətənpərvər azərbaycanlılar çoxalarla, Qarabağda terror edən ermənilərin sayı azalar. Dərhal qərar verildi....



ölkələrdə təmsil edir. Yaratdığı "Qarabağ" instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. Bax, elə o illərdə xalqımızın taleyinə yazılmış qara günlər başlayır.Xalq imperiya boyunduruğundan qur-tulmaq üçün meydənlərə axışan-də Səxavət Məmmədov da xalqın yanında olur.

O, Azadlıq meydanındaki müs-təqəllik uğrunda hərəkata qoşulur, orda olan insanlara xeyli yardım edir.

Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlla yemək aparır. Xalqının qanı so-vet tanklarının tırtılları altında sü-züldüyü o qanlı günlərdə dərindən sarsılıb. Bunu da onun sənət dos-tları deyir.

Sarsılır , bəli, amma daha ürekden xalqına yardımına can atır. Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərir, kəndi qoruyan özünü müdafiə batalyonlarına ər-zaq və geyim göndərir. Halal pulu ilə... Uşağının , ailəsinin ne-cə deyərlər, boğazından kəsib, vətənnə müdafiəçilərinə göndərir-di. "Qarabağ" instrumental an-samblı ilə ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.

1991-ci il sentyabrın 30-u... Əli Bayramından indiki Şirvan rayonundan bir minik maşını asta-asta Qaradağ rayonuna tərəf iştiriləyir. İçindəki önemli sənişin bəlkə də bir neçə dəqiqədən sonra nələr baş verəcəyini heç ağılna da gə-tirmədən, gələcək planlarını qu-rur:

Bu cətin dönmədə xalqına, ca-matına daha necə kömək edə bi-lecəyini fikirləşirdi. Abdal-Güləbləni ermənilərden qorumaq üçün ora mütləq silah- gülə alıb göndərmək lazımdır. Elə bil o anda kimse dilləndi: Axi, sən son quruşunu da ötən dəfə ele bunun üçün xərcədin... Ermənilərin hücumları qarşısında ov tūfəngi ilə yalnız qalan camaatına silah da, gülə də aldın göndərdin...

-Nə olsun, yenə göndərecə-yəm. Teki dedə-babamızın yurdunu erməniye qalmasın, silahımız, ar-xamızda güclü himayədarımız yoxdu deyə ruhdan düşməyek! Canım xalqıma qurban, mənnn..."

Dehşətli bir səs o önemli sənişinin sözlərini yarımcıq qoysu.

Ora hara idi? Hə, Qaradağ yolu, "Qaz zapravkasi" deyilen dar bir yer... önemli sənişin olan minik maşını qəzaya düşməşdi. Düşməşdi yox, salınmışdı. Ağır "Kamaz" həmin minik maşınının üzərinə sürülerək, qəsdən onu

altına almışdı. Müəmmələr elə o dəqiqədən başlandı. "Kamaz" gəldiyi kimi də anidən yoxa çıxdı. Önəmlı sənişin qəzaya düşəndə, maşındakı digər yoldaşlarının heç birinə heç nə olmamışdı. Bu necə dəqiq bir plan idi axı? Daha sonra müəmmələr bir-birinin dalınca düzüldü. Minik maşınında sağ qalanları heç biri sonradan sağ qalmadı. Ölümürlər də müəmməli oldu. Qəsdən adam öldürən "Kamaz" sürücüsü də niyəsə cəzalandı: həbsdə müəmməli şəkildə öldü.

37 yaşlı önemli sənişin isə düz 31 ildir sevdiyi, canını qurban dediyi Vətəninin göyələrinin çəkilib. Nəğməsi dillərdə, fikri yollarda, ruhu göyələrdə, nəsi yurdunda, adı isə qəlbələrdə olan o önemli sənişin əbədiyyətə qovuşub!

Mən hər dəfə o önemli sənişini yada salanda dodaqlarım bu misraları piçıldayı:

**Azad bir quşdum
Yuvamdan uçdum
Bir bağa düşdüm
Bu gənc yaşımda
Bir ovçu gördüm
Köksümdən vurdum
Torpağa düşdüm
Bu gənc yaşımda**

P.S. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd iş-ğal olundu. Səxavət Məmmədov üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş baş-daşı Bakıdakı evinin həyətində qaldı. 2020-ci ildə, 44 günlük müharibədən sonra həmin baş-daşı xanəndənin Abdal-Güləblə məzarlığında qəbrinin üzərinə qoyuldu.

Hamiya agahdır ki, Səxavət Məmmədov xalqına da, vətəni-nə də, valideynlərinə də öv-ladlıq borcunu mükəmməl şə-kildə yerinə yetirib. Amma xanəndənin övladları Sədaqət, Şəhriyar, Bəxtiyar, Orxan hələ də ata nəvəzişinin xiffətini çə-kiirlər!

Ruhun hər zaman Vətən göy-lerində olsun Eloğlu!